

# SÖZÜN PƏRİŞANLIĞI

yaxud, Məzahir İsgəndər poeziyasında

## KÜSKÜNLÜYÜN İFADƏSİ

**C**oxəslilik Azərbaycan poeziyası haqqında düşünərkən hər zaman ön sərada duran istedadadə zəhmət, mütləq, düşüncə arasında təsirlənmələrdən da-nışılmalıdır. Bu paralellikdən poeziyamız da nəsibini almışdır. Ədəbiyyatın yaşı söz yaranan gündən hesablanarsa, şeirin yaşı duyğu və düşüncənin yaşı qədərdir də demək olar.

### Məhz duyğu və düşüncə...

Müasir dünyamızda duyğu və düşüncə yükü istedad və zəhmətlə birləşib, bir az da xarakter-dən cosarot alanında şeir yaranır. Bir də metod və cərəyan, ölçü anlayışını da hesablayanda işin rəngi dəyişir. Ədəbiyyatımızda nəzəri modelə, ölçüyə, metod və edəbi tomayüllərə, cəmiyyətə, oxu-cuya hesablanaraq yazılan şeirlər çoxun çoxu qədərdi. Gerçəkde isə şeir semimiyəttə yazılmalıdır. Bəli, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da zaman-zaman poeziyanın köklü ənənələri formalılmışdır. Bu gün Naxçıvan ədəbi mühitində maraqlı, hadisəyə çevrilən şeirlər də yazılır. Yaşının kamilllik dövründə nəşr olunmağa başlayan Məzahir İsgəndər imzası da oxucuya üz-üzədir. Bu güno qədər müəllifin üç hissəsi (trilogiya) "Əks-sədə" romanı çap olunmuşdur. Məzahir İsgəndörin şeirlərində isə biz qayğılı özür yüksəltindən başmış kövrək duyğuların ifadəsini, eyni zamanda ömrün forohi, sevgisi, sevinci, kədəri, iztirabi, gözləntiləri ilə bir-gə bizi düşündürməyə çalışan yaradıcılıq axtarışları, eksperimentləri, iztirabları ilə qarşılaşıraq. Bəli, məhz yaradıcılıq iztirabı! Bəzən kimisi dünyadan küsür, kimisindən dünya küsür, kimisi dostdan küsür, kimisi taledən. Məzahir İsgəndörin şeirlərində küskünlüyün ifadəsi çıxdu, hətta bir oxucusu ondan bədbiniyinin səbəbini soruşmuş və bu meqam da bəzi şeirlərin yaranmasına vəsiyyət olmuşdur. Əsas olan odur ki, müəllif öz qələmindən, sözden küsməmişdir. Və yaxşı, yad-qalqalan şeirlər yaranmışdır.

*Qurban olum aşagların mərdinə,  
Kımlar güldü, söylə kimin dərdinə?  
Kımlar bildi Məzahirin dərdi nə?  
Bilməyəndən, bilənlərdən xəbər ver.*

Bu şeirlərin bir özünəməxsusluğunu da odur ki, bir çox nümunədə (eksər) azəlkə bəndin bir misrası ilə sonrakı bənd başlayır, ya da şeir başlanan misrasıyla da bitir. Bu cür zəncirvari qəfiələnmə maraqlıdır ona görə ki, bəndlərdə güclü struktur formalaşmış olur, həm də beş bəndlilik şeirdə on altı həmfəsi sözdən istifadə olunur. Onun şeirlərinin bir qismi məhz bu "boy-buxunda", bu "libasdadır". Orası çox yaxşıdır ki, müəllif bu libası öz şeirlərinə ustalıqla, çox məhərətlə yaradıra bilib. O, özündən sözü, sözündən özü olan, özü götürən qələm sahiblərindəndir. Ona görə də şeirlərdən Məzahiri çox yaxşı, olduğu kimi tanımaq olur.

*Özüm də bilmirəm, neçə yaşımlı var,  
Bir bilsəm, söyləsəm, dilim yanacaq.  
Üzdə görünsəm də qocadan-qocaq,  
Uşaqtan-uşaqam içimdə, ancaq.*

Dedik ki, onun şeirləri özünə yaman oxşayırlar, hərdən sakit, öz dünyasına çəkilib hər şeyə hey-rətlə baxan, hərdən də dəli-dolu, səbirsiz...

*Sonu olmaz iztirabın, əzabin,  
Kim verə ki, kimə bunun hesabın?  
Ay Məzahir, sazin, sözün, mizrabın  
Soruş, nadən pərişəndi, pərişən?*

Nə zamansa "pərişanlıq zülfün öz qaydası" - deyilənmişdi. Məzahirsə sözün pərişanlığını dila götürir. Görəson, niyə? Bu sualın cavabını yoxin ki, onun şeirlərində tapmaq olar. Tapmaq üçünsə on azından bu şeirləri oxumaq gərəkdir...

Rafiq Babayev  
Əli Həşim